

Vergi və hüquq yenilikləri

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istədik:

- Sənaye parklarına dair Vergi Məcəlləsinə dəyişikliklər
- Cinayət Məcəlləsinə dəyişikliklər
- “Invest in Azerbaijan” İnformasiya Sistemi təqdim edilmişdir
- Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına dəyişikliklər
- “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq
- İdxal - ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması
- “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilmişdir
- Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına, Dövlət Gömrük Komitəsinə məlumat göndərməli olan lisenziya və icazələrin siyahısına dəyişikliklər

Sənaye parklarına dair Vergi Məcəlləsinə dəyişikliklər

24 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər (“Dəyişikliklər”) edilmişdir.

Dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentləri sənaye parkındakı həmin fəaliyyətlə bağlı aşağıdakı vergilərdən 6 il müddətinə azad olacaqlar:

- Mənfəət vergisi;
- Əmlak vergisi;
- Torpaq vergisi.

Dəyişikliklər 13 noyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

Cinayət Məcəlləsinə dəyişikliklər

31 oktyabr 2025-ci il tarixində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (“Dəyişikliklər”) qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişiklik edilmişdir. Dəyişikliklər rəqabətin məhdudlaşdırılması dairəsini genişləndirərək rəqabət qanunvericiliyinin pozulması, yəni rəqabəti məhdudlaşdıran sazişlərin bağlanması və hökmran mövqedən sui-istifadə etməni də əhatə edir. Cinayət Məcəlləsinin 199-cu maddəsinin məqsədləri üçün yeni pul hədləri müəyyən edilmişdir. Hədlər aşağıdakı kimi müəyyən olunmuşdur:

- Xeyli miqdar – 200.000 - 500.000;
- Külli miqdar – 500.0001 - 1 milyon;
- Xüsusilə külli miqdar – 1 milyon manatdan yuxarı olan məbləğ.

Dəyişikliklər 28 noyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

“Invest in Azerbaijan” İnformasiya Sistemi təqdim edilmişdir

6 noyabr 2025-ci il tarixində “Invest in Azerbaijan” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman” (“Fərman”) Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmişdir.

Fərmana əsasən, “Invest in Azerbaijan” informasiya sistemi (“Sistem”) yaradılmışdır. Sistem investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti və layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir.

Fərman ilə təsdiqlənmiş Sistemin Əsasnaməsinə görə, Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) həyata keçirir.

Fərman 6 noyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına dəyişikliklər

3 noyabr 2025-ci il tarixində “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında Qərara dəyişiklik edilməsi haqqında” Qərar (“Dəyişikliklər”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir.

Əlavə olaraq, vergitutma məqsədləri üçün vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq olunur.

Dəyişikliklərə görə, sahibkarlıq subyektlərinin hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır. Qeyd edək ki, bu qayda yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinə şamil edilmir.

Dəyişikliklər 3 noyabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq

27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılmışdır.

Yeni funksionallığa əsasən, işəgötürənlər yalnız əmək müqaviləsini deyil, həmçinin, tam maddi məsuliyyət, informasiya texnologiyaları üzrə təhlükəsizlik, öhdəlik müqaviləsini və digər əlavə sənədləri elektron qaydada imzalaya biləcəklər.

İdxal - ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması

15 dekabr 2025-ci il tarixində “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman” (“Fərman”) Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmişdir.

Fərmana əsasən, “Bir pəncərə” informasiya sistemi (“Rəqəmsal Logistika Platforması” (bundan sonra – “RLP”)) yaradılmışdır. RLP idxal, ixrac və tranzit əməliyyatlarının idarə edilməsinin bir pəncərə kimi fəaliyyət göstərməsi məqsədilə hazırlanmış innovativ həlldir.

RLP vasitəsilə aşağıdakılar təmin edilir:

- tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;
- nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;
- sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;
- yükdaşıma müqavilələrinin elektron qaydada bağlanması, eləcə də bağlanmış müqavilələrin təqdim olunması;
- daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;
- ödənişlərin həyata keçirilməsi, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi.

Fərmana əsasən sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Fərman 15 dekabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilmişdir

5 dekabr 2025-ci il tarixində “Etibarlı Tərəfdaş Konsepsiyası”nın (“Konsepsiya”) təsdiq edilməsi barədə Sərəncam Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmişdir.

Konsepsiya sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması məqsədilə təsdiq edilmişdir.

Konsepsiyada aşağıdakı hədəf göstəriciləri də müəyyən edilmişdir:

- “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi;
- Gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması;
- Biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühitinin yaradılması;
- Gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması;
- Müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi;
- “Dövlət – sahibkar – istehlakçı” zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması;
- Gömrük – biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması;
- Biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi;
- Ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- Gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində “Yaşıl texnologiyalar”dan istifadə edilməsi.

Konsepsiya 5 dekabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına, Dövlət Gömrük Komitəsinə məlumat göndərməli olan lisenziya və icazələrin siyahısına dəyişikliklər

28 noyabr 2025-ci il tarixində “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərməli olan icazələrin Siyahısı” və “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərməli olan lisenziyaların və icazələrin Siyahısı”nda (“Siyahı”) dəyişikliklər (“Dəyişikliklər”) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs

yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedicə sənəd də Siyahıya əlavə edilib.

Əlavə olaraq, Dəyişikliklər təsdiqedicə sənədə münasibətdə 1 yanvar 2023-cü il tarixindən tətbiq edilməklə 1 yanvar 2033-cü il tarixinədək qüvvədədir.

Dəyişikliklər 1 dekabr 2025-ci il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Direktor, Hüquq xidmətinin rəhbəri, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsalting, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) sahifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

© 2025-ci il Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

[ey.com/az](https://www.ey.com/az)